



Azərbaycan Respublikasının  
Medianin İnkişafı Agentliyi

## Azərbaycanın dövlətcilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

**A**zərbaycanlıların hazırlı Ermənistən dövlətinin ərazisindən tam deportasiyasının 34 il tamam oldu. Son deportasiya əməliyyatı ilə Ermənistən dövləti 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlı sakinlərini tarixi torpaqlarından qovaraq acı məhrumiyətlərə məruz qoyub.

1988-ci ilin soyuq dekabrının birinci ongönlüyündə Ermənistən ərazisində yaşayan 182.000 azərbaycanlı, 18.000 kürd və 1000 nəfər rus zorla daimi yaşayış yerlərindən deportasiyaya məruz qalib.

Ümumilikdə, indiki Ermənistən ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir. Azərbaycanlıların indiki Ermənistən ərazisindəki tarixi torpaqlarından qəçqınıq məhrumiyyətləri neinki Azərbaycanda, eləcə də Ermənistən özündə və başqa ölkələrdə çap olunmuş kitabılarda da kifayət qədər öz əksini tapıb.

XX esrda Ermenistan ərazisindən azərbaycanlıların kütlevi deportasiya əməliyyatı - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər olaraq dörd mərhələyə bölünür.

**Tarixi proseslər nəticəsində bir çox azərbaycanlıların təleyinə Türkiyə ərazisində yaşamaq da nəsib oldu**

Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistən ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənis-

tan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistən Ali Sovetinin qararı ile dəyişdirilərək erməni adları ilə əvəz olunub.

Qeyd edək ki, tarixi proseslər nəticəsində bir çox azərbaycanlıların təleyinə Türkiyə ərazisində yaşamaq da nəsib oldu. Onların arasında əslən Qərbi Azərbaycandan olanlar da kifayət qədərdir. Türkiyə azərbaycanlıları əsasən İğdır və Qarsdə məskunlaşmışlar. 1990-ci ildə SSRİ-Türkiyə səhədinin yaxınlığında 400,000-ə yaxın etnik azərbaycanlı yaşayırı, ancaq başqa bir məlumatda Türkiyədə tekce cəfəri məzhebindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminen 3,000,000 olduğunu qeyd edilir. Britannika Ensiklopediyasının 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%-ni etnik azərbaycanlılar təşkil edirdi. 2013-cü ildə Türkiyədə 800,000 azərbaycanlı yaşıyordı. Azərbaycanlılar hal-hazırda İğdır şəhərindən ən böyük 1-ci, Qarsda isə ən böyük 2-ci etnik qrupdurular.

Hazırda Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində iş gedir. Yeni Azərbaycan dö-

# Şərqi Anadolunun Qərbi azərbaycanlıları - tarixin onlar üçün xoşbəxtliyi idi ki...



ləti bu məsələdə öz iradəsini açıq şəkildə ortaya qoyur.

Görünən budur ki, əslən Qərbi Azərbaycandan olan soydaşlarımız olduqca böyük çoğrafiyanı əhatə edir və yalnız bizim ölkə ilə məhdudlaşmışdır. Türkiyə ərazisindəki Qərbi Azərbaycandan olan soydaşlarımızın bəxti gətirdi ki, onlar qardaş bir ölkənin tərkibində qalmaqla öz milli kimliklərini, dillərini, adət-ənənələrini qoruyub saxlaya bildilər.

### İran İğdır vilayəti ilə daha çox maraqlanır

Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev "Bakı-Xəbər"ə bildirdi ki, Türkiyənin əsasən Azərbaycan əsilili türklərin yaşadığı Qars və İğdır bölgəsində azərbaycanlı adı altında gizlənən ermənilərin illər boyunca fealiyyət göstərdiyinə dair məlumatlar var:

"Vaxtılıq İrəvan və İğdır etrafı Çuxur Saad və Sürməli çu-

maz vəziyyətə düşüb".

Tarixçi alimin sözlərinə görə, İğdır və Qars Türkiyənin Azərbaycanla sərhəd olan yeganə vilayətidir. Naxçıvanın Sədərək və Türkiyənin Dilucu qapıları iki ölkəni bir-birinə bağlayan yegane məkandır. Cox istərdik ki, Azərbaycanın İğdirlə və Qarsla bağlı ayrıca siyaseti olsun. Bu gün, məsələn, İran İğdır vilayəti ilə daha çox maraqlanır. Son vaxtlar azərbaycanlıların sayı orallarda azalır. Səbəbi isə iqtisadi rifahdır. Onlar daha yaxşı qazanmaq və yaşamaq üçün Türkiyənin digər bölgələrinə köçüb gediblər. Təsadüfi deyil ki, İğdirdə HDP-yə səs verən seçicilərin sayı daha çoxdur. Nəzərə alaqlı ki, son illərdə orada bələdiyyə məhz HDP tərəfindən seçilir.

Həmin ərazilər Türkiyənin Azərbaycanla yanaşı həm də Ermənistənə açılan qapısı olduğunu, mənçə, strateji əhəmiyyəti daha böyükdür. Əlbəttə, Türkiyə dövlətinin yürüdüyü məlum milli siyaset var.

Orada yaşayan əslən Qərbi Azərbaycandan olanların böyük əksəriyyətinin doğmaları, qohumları Arazın bu təyində qalib. Düşünürəm ki, cənab Prezidentin təşəbbüsü ilə hazırlanmış Qərbi Azərbaycana Qayıdış adlı Konsepsiyada bu kateqoriyadan olan Türkiyədəki soydaşlarımızla bağlı da müddəalar öz əksini tapmalıdır.

**Məhəmmədəli QƏRİBLİ**  
Yazı Azərbaycan Respublikasının Medianin İnkişaf Agentliyinin maliyyə dəstəyilə çap olunur.